



Zakir Bağır

İlqar Fehmi. Mən bu imzaya ilk dəfə "Ulduz" jurnalında rast gəlmışəm. Jurnalda "Nəfəs" ədəbi bir qrupun üzvlərinin şeir və hekayələri dərc olmuşdur. İlqar Fehminin qəzəlləri də çap olunmuşdur. Qəzəllərin dili sadə idi. Yad sözlərə rast gəlmədim. Yeri gəlmışkən onu da qeyd edim ki, "Nəfəs" ədəbi qrupun üzvləri indi tanınmış qələm sahibləridirlər. Mən onların adlarını çəkmək istəmirəm. Ola bilsin kiminsə adı yadından çıxsın.

Sonralar metbuatda oxudum. İlqar Fehminin pyesləri Bakı teatrlarında tamaşa yoxulub. Mən Bakıya gəlib həmin pyeslərə tamaşa edə bilməsem də "Azərbaycan" jurnalında müəllifin çap olunmuş dram əsərlərini oxuyurdum. Onun ssenarisi əsasında çəkilmiş filmlərə məraqla baxırdım. Öyrəndim ki, İlqar Fehminin 8 kitabı nəşr olunub. Müəllifin kitablarını tapmaq məqsədi lə Lənkərandakı M.Ə.Sabir adına Mərkəzi kitabxanaya və onun filiallarına müraciət etdim. İlqar Fehminin heç bir kitabına rast gəlmədim.

Qabaqlar Lənkəranda kitab evi vardır. Burada istədiyin kitabı əldə edə bilərdin. Kitab evində hər nəşriyyatın tenpları mövcud idi. Kitab evinin müdürü indi dünyasını dəyişmiş Xanağa adlı bir şəxs idi. O, Azərbaycan Dövlət Universitetinin "Kitabxanaçılıq və Bibliografiya" fakültəsini bitirmişdir.

Xanağa tenplanları müştərinin qabağında qoyub deyərdi:

- Hansı kitabı istəyirsiniz sifariş verə bilərsiniz.

İndi Lənkəran şəhərində kitab evi ləğv olunub.

Qələm dostlarından biri bildirdi:

- İlqar Fehminin 14 kitabı çapdan çıxıb sevindim. Nəhayət 4 kitabı əldə etdim. "Xan" nəşriyyatı tərəfindən 2015-ci ildə buraxılan 14 kitabın naşırı Müşfiq Xandır. Birinci kitab "Bu gündən dünənə" adlanır. Kitaba şairin gənclik dövründen bu gənə qədər müxtəlif vəznlərdə yazdığı şeirlərdən keçmələr toplanmışdır. Şeirlərin xroniki düzünlüyü eks qaydada təqdim edilmişdir. Kitabın əvvəlində son illər yazılmış şeirlər, sonra isə köhnə şeirlər yer alıb. 176 səhifəlik kitabda şeir-

İstedad və zəhmət

lər

"Moderin" (2014-2004)

"Heca və sərbəst şeirlər" (2014-1998)

"Meklassik əruz" (2002-1998)

"Klassik əruz" (1998-1994)

bu bölmələrdə toplanıb.

Kitabın əvvəlində xalq yazıçısı Anarın "Qəzelə qayıdış", xalq şairi Fikret Qocanın "Qanadların mübarek", Filologiya elmləri doktoru AMEA Ədəbiyyat İnstitutunun şöbə müdürü, tənqidçi Vəqif Yusiflinin "Xirdənməndlər sənətdir qəzəl" məqalələri verilmişdir.

Anar müəllim yazır: "İlqar Fehminin yazdığı qəzəldir, ənənəvi qəzəl deyil. Əruzun müxtəlif bəhrələrində yazsa da dil çox sadə və aydın Azəri türkçəsidir. Əliağa Vahidin və Süleyman Rüstəmin qəzəllərindən sonra mən bu qədər səlist qəzəl oxumamışam".

Xalq yazıçısı Anar İlqar Fehminin şeirlərinə də yüksək qiymət vermişdir.

"Kitaba daxil edilən sərbəst şeirlər, o cümlədən, eksperimental şeirlər həbələ heca vəznində "Göyərçin" kimi zərif qoşması və "Mən aqlaməq bacarıram" kimi gəryalısı göstərir ki, İlqar Fehmi bu gənc yaşlarında şeirimizin bütün vəznlərində və formalarında uğurlu örnəklər yazmaq istedadına malikdir".

Tənqidçi Vəqif Yusifli öz məqaləsində qeyd edir: "Keçən əsrin 80-90-cı illərində başlayaraq qəzəl janrına meyl artmağa başladı... Xüsusiə Bakı və Lənkəran ədəbi mühitləri qəzelin canlanmasında böyük rol oynayıblar".

Lənkəranda qəzel yazarlar çox olub və indidə var. Mən bu barədə danışmaq istəmirəm. Çünkü bu başqa mövzudur.

Tənqidçi Vəqif Yusifli Bakı ədəbi mühitdən geniş məlumat verir. Qəzəl yaranan şairlərin adını çəkir. Təkrarçılıq olmasın deyə mən onların adlarını çəkmirəm. Yalnız onu qeyd edirəm ki, İlqar Fehmi 1975-ci ildə Bakının Zirə kəndində anadan olub. Klassik qəzəl poetikasını gözəl mənimseyib. Bakı ədəbi mühitin "Bulağından su içib". O, "Məclisi-üns" ədəbi verilişinin aparıcısıdır.

İlqar Fehminin ikinci kitabı "Nostalji" adlanır. 216 səhifəlik bu kitabda müəllifin müxtəlif illərdə qəle-

mə aldığı hekayələr və povestlər daxil edilmişədir.

Topluya 6 hekayə və 3 povest daxildir. Hekayə və povestlər əsasən birinci şəxsin dili ilə yazılıb. Bu əsərlərdə humor güclüdür.

Bu humor oxucuları həm güldürür, həm də düşünürür.

Müəllif "Kişi qırığı" hekayəsini nigaran hekayə adlandırmışdır. Mənim fikrimcə bu hekayə humorlu hekayədir. İlqar Fehmi hekayə və povestlərini ənənəvi janrdan fərqli olaraq lirik nostalji hekayə, duet hekayə, köhnə romantik



povest, təzə romantik povest, antiromantik povest adlandırmışdır. Hekayə və povestlərin dili şirindir. Oxucunu yormur. Oxucu uzun müddət təşkil olunan hadisələrini unutmur.

İlqar Fehminin üçüncü kitabı "Sən kimsən səfəvi" adlanır. Kitabda müəllifin müxtəlif illərdə yazdığı və ölkə mətbuatında dərc olunan bədii-publisistik yazıları daxil olunub. Kitab "Sən kimsən səfəvi" yazı böyük şair və hökmdar Şah İsmayıl Xətaiyə həsr olunmuşdur. Tədqiqat xarakterli bu bədii-publisistik yazıda şair, Şah İsmayıli həyatının bir çox məqamları işıqlandırılmışdır. Hiss olunur ki, İlqar Fehmi səfəvi tarixi və mədəniyyəti barədə ətraflı məlumatə malikdir. 192 səhifəlik kitabda en böyük yazıdır. 72 səhifədən ibarət olan bu yazı ayrı-ayrı başlıqlardan ibarətdir.

"İsa nəfəslə qələm" yazı miniatür sənətinin tarixindən bəzi cizgilərdir. Birinci yazı "Behzadın barmaqları" adlanır. Yazıda dahi rəssam Kəmaləddin Behzadın heyati təsvir olunub.

"Hər məşədə min canan" yazılısı miniatür sənətinin tarixindən bəzi cizgilərdir. "Tüstüyle Allah yazaşanlar" xəttatlıq sənətinindən bəzi cizgilərdir. "Çingiz Abdullayev - Bizim əbedi Dranqo" yazılısı xalq yazıçısı siyasi-detektiv əsərlərin müəllifi Çingiz Abdullayev həsr olun-

muşdur. Məqalədə İlqar Fehmi detektiv janrıñın yaranma tarixindən bu janrda yazan yazıçılardan söz açır. Yaxşı olar ki, İlqar Fehmi Azərbaycanda detektiv janrıñın yaranmasından, bu sahədə yazan yazıçılardan da söz açydı. Kitabdakı "Da Vinçinin Kodu?" yaxud Den Brauru "Feminist marşı", "Tanrılarıñ sükütu" yazıları diqqəti cəlb edir.

Müəllifin dördüncü kitabı "Son reportaj" adlanır. Kitaba müəllifin müxtəlif dillərdə yazdığı 4 dram əsəri toplanmışdır. Pyeslərin her biri müxtəlif dram üslublarında işlənilmişdir. Kitabdakı birinci əsər 4 hissəli "Şahnamə" tarixi dramdır. Şah Abbasın həyatından bəhs edir. Hər hissədə Şah Abbasın bir dövrü əks olunur. Birinci hissə "Şahmənz" adlanır. Bu hissədə Şahzadə Abbas Mirzənin 17 yaşı var. Hadisələr 16-ci əsrin axırlarında baş verir. İkinci hissə "Qan qoxusu" adlanır. Gənc Şah Abbası Səfəvi hökmədir. 26 yaşıdadır. Üçüncü hissə "Zindan" adlanır. Şah Abbasın 45 yaşı var. Dördüncü hissə "Vəlihəd" adlanır. Səfəvi hökmədə Şah Abbasın qocalmış görkəmdir. Mən bu əsəri ilk dəfə "Azərbaycan" jurnalında oxumuşdum. Dramturq hər hissədə Şah Abbasın həyatını müxtəlif məqamlarını əks etdirir. Kitabdakı ikinci əsərdə "Tut ağacı" adlanır. Müəllif bu pyesi özünün "Bakı tarixində kolloj" romanın beşinci hissəsinin motivləri əsasında yazmışdır. Hadisələr ötən illərin 60-cı illərdə Bakını yuxarı məhəlləsində baş verir. Üçüncü pyes "Zümrüd tozu"dur. Müəllif əsəri aile dramı adlandırmışdır. Hadisə şəhər etrafı bağların birində baş verir. Dördüncü əsər "Son reportaj"dır. Pyeslərin biri tarixi əsədir. 16-ci əsrin sonu, 17-ci əsrin əvvəllərində baş verir. Qalan 3 pyes müasir dövrün hadisələrini əks etdirir. Bakı mühiti özəksini tapmışdır.

Mən bu dörd kitabı oxuyandan sonra belə qənaətə gəldim ki, İlqar Fehmi istedadlı qələm sahibidir. O, ədəbiyyatın, incəsənətin bir çox sahələrini yaxşı bilir. Mütlaliyə qabiliyyəti yüksəkdir. Məsuldar yazıçıdır. O, çoxlu milli və beynəlxalq ədəbi mükafatlara layiq görülüb. Əsərləri ölkəmizin ali məktəblərində tədris olunub.

İnsallah, qismət olsa İlqar Fehminin başqa kitablarını da təpib oxuya ram.